

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 168 sayılı müraciət üzrə

RƏYİ

Bakı şəhəri

13 noyabr 2015-ci il

Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 95 sayılı Tərtər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Məcidzadə Şəhriyar Sərdar oğlu 10 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətini araşdıraraq aşağıdakıları müəyyən etdim:

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq tərtib edilərək müəyyən edilmiş müddətdə verildiyindən tərəfimdən icraata qəbul edilmişdir.

Namizəd müraciətində iddia etmişdir ki, seçki dairəsinin əhatə etdiyi 1, 2, 5, 6, 9, 10, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 23, 25, 26, 27, 29, 30, 31, 34 və 38 sayılı seçki məntəqələrində səsvermə günü müşahidəçilər üçün şərait yaradılmamış, müşahidəçilər üçün ayrılmış yerlərdən səsvermə prosesini tam müşahidə etmək mümkün olmamış, şəxsiyyət vəsiqəsi olmayan şəxslərə səsvermə bülletenləri verilmiş, naməlum şəxslər tərəfindən səsvermə qutusuna topa bülleten atılmış, xüsusi ayrılmış avtomobillərlə adamlar səsverməyə gətirilmiş, bir sıra seçki məntəqələrinə gedən yolda səsverməyə gələn seçicilərə Sahib Alıyevə səs vermələri təklif olunmuş, 26 sayılı seçki məntəqəsində hündürboy cavan oğlan 2 dəfə səs vermiş, həmin seçki məntəqəsində səslərin sayılması müşahidəçilərin müşaiyəti ilə aparılmamış, əksər seçki məntəqələri üzrə səsvermə protokolları məntəqə seçki komissiyasında tərtib edilməmişdir. Qeyd edilən və digər pozuntularla bağlı dairə seçki komissiyasına şikayət etmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda göstərmişdir ki, şikayətin araşdırılması ilə əlaqədar dairə seçki komissiyası 1, 2, 3, 4, 5, 6, 10, 31 sayılı seçki məntəqələrində quraşdırılmış veb kameralarda olan görüntülərdən istifadə etməmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona dairə seçki komissiyasına təqdim etdiyi sənədlərdən əlavə materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir. Müraciətdə araşdırmada iştirakının təmin edilməsini

xahiş etsə də dəvət olunduğuna baxmayaraq araşdırmada və iclasda iştirak etməmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd Ş.S.Məcizadənin müraciəti ilə bağlı ətraflı araşdırma aparılmış, araşdırmada onun iştirakı təmin edilmiş, araşdırma ilə əlaqədar aidiyyəti şəxslərdən alınan izahatlar və digər sənədlərlə tanış olmuşdur. Müraciətdə qanun pozuntularının olduğunun iddia edildiyi 25 seçki məntəqəsi üzrə səsvermə günü müxtəlif maraqları təmsil etməklə həmin məntəqələrdə müşahidə aparmış çoxsaylı müşahidəçilər tərəfindən tərtib edilmiş aktlar və izahatlarla şikayətinin göstərdiyi seçki məntəqələrində iddia edilən pozuntuların baş vermədiyini, səsvermənin və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət edildiyi, protokolların seçki məntəqəsində tərtib edildiyi və surətlərinin maraqlı seçki subyektlərinə verildiyi öz əksini tapmışdır. Araşdırma prosesində qeyd edilən seçki subyektlərindən və məntəqə seçki komissiyalarının müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərindən alınmış 90 ədəd aktlar və izahatlarla namizədin müraciətində göstərdiyi hallar təkzib edilmişdir. Səsvermə günü seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulmadığını təsdiq edən aktları imzalamış müşahidəçilər sırasında namizədin özü tərəfindən təyin edilmiş müşahidəçilər, 5 sayılı seçki məntəqəsində İ.Cəfərov, 16 sayılı seçki məntəqəsində Ə.Cəfərov, 19 sayılı seçki məntəqəsində S.Əliyev, 20 sayılı seçki məntəqəsində C.Hüseynov, 21 sayılı seçki məntəqəsində V.Bayramov, 22 sayılı seçki məntəqəsində İ.Əliyev, 23 sayılı seçki məntəqəsində F.İsmayılov, 27 sayılı seçki məntəqəsində N.Hüseynov da olmuşdur. Eyni zamanda araşdırmaya təqdim edilmiş aktlardan müəyyən edilir ki, səsvermə günü namizəd Ş.Məcizadənin təyin etdiyi müşahidəçilər və vəkil edilmiş şəxsləri 1, 2, 14, 34 və 35 sayılı seçki məntəqələrində məntəqə seçki komissiyasının normal iş fəaliyyətinə maneəçilik törətməyə cəhd etmişlər. Müraciət etmiş namizədin dairə seçki komissiyasına təqdim etdiyi və səsvermə günü tərtib edildiyi ehtimal olunan 10 ədəd aktda göstərilən ümumi xarakterli pozuntular yuxarıda qeyd edilən aktlar və izahatlarla təkzib edilmişdir.

Hərtərəfli və obyektiv araşdırma nəticəsində dairə seçki komissiyası namizəd Ş.Məcizadənin şikayətinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

Hazırkı müraciətin araşdırılması prosesində dairə seçki komissiyasının şikayət edilən qərarı ilə bağlı araşdırmanın nəticələrinə hüquqi qiymət verilməklə yanaşı səsvermə günü seçki məntəqələrində səsvermə başlanandan səsərin sayılması və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsinin başa çatmasına kimi müşahidə aparmış bir sıra müşahidəçilərlə, 1 sayılı seçki məntəqəsi üzrə L.Əhmədova, 3 sayılı seçki məntəqəsi üzrə A.Süleymanov, 4 sayılı seçki məntəqəsi üzrə İ.Babayev, 5 sayılı seçki məntəqəsi üzrə Z.Abdullayeva, 12 sayılı seçki məntəqəsi üzrə İ.Hüseynov, 14 sayılı seçki məntəqəsi üzrə Z.Qaraşov, 19 sayılı seçki məntəqəsi üzrə K.Zeynalova, 24 sayılı seçki məntəqəsi üzrə M.Orucova, 37 sayılı seçki məntəqəsi üzrə N.Məmmədovla əlaqə saxlanılmış, onlar səsvermə günü müşahidə apardıqları seçki məntəqələri üzrə seçki

qanunvericiliyinin tələblərinin pozulmadığına dair akt tərtib edilərək imza etdiklərini təsdiq etmişlər.

Qeyd edilənlərdən əlavə namizəd Ş.Məcizadənin müraciətində dairənin əhatə etdiyi bəzi seçki məntəqələrində quraşdırılmış veb kameraların görüntülərinə baxış keçirilməsinə dair vəsatətinə əsasən qanun pozuntularının baş verdiyi iddia edilən 1, 2, 5, 6, 10 və 31 sayılı seçki məntəqələrində quraşdırılmış veb kameraların görüntülərinə baxış keçirilmiş və iddia edilən pozuntular təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının şikayətlə bağlı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab edilərək təmin edilməməli, 95 sayılı Tərtər seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/124 sayılı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **r ə y ə g ə l d i m :**

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 95 sayılı Tərtər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Məcizadə Şəhriyar Sərdar oğlunun 10 noyabr 2015-ci il tarixli 168 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/124 sayılı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspert qrupunun üzvü

Ramiz İbrahimov